



AZƏRBAYCAN RESPUBLİKASI
AUDİTORLAR PALATASI SƏDRİNİN YANINDA
2016-cı il 21 aprel tarixində saat 10:00-da keçirilmiş iclasın

PROTOKOLU

Bakı şəhəri

№ 02

21 aprel 2016-cı il

İclasın sədri: Vahid Novruzov

İclasın katibi: Zərifə Şəhriyarlı

İştirak etdilər: 9 (doqquz) nəfər:

Fəxrəddin İsmayılov, Qəşəm Bayramov, Fəqan Qarayev,
Nəcəf Talıbov, Maarif Abbasov, Səbuhi Gülməmmədov,
Vəli Rəhimov, Rövşən Cəfərli, Fəzail Məmmədov.

GÜNDƏLİK:

1. Auditorlar Palatasının 2016-cı ilin I rübü üzrə iş fəaliyyətinin yekununa dair hesabatın müzakirəsi;
2. Digər məsələlər.

Auditorlar Palatasının sədri cənab Vahid Novruzov iclası açıq elan etdi və I rüb ərzində görülmüş işlərlə bağlı, xüsusilə, Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar keçirilən tədbirləri qeyd edərək yubiley tədbirinin təşkilində əməyi olan Palatanın üzvlərinə və əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Gündəlikdə olan məsələ “Auditorlar Palatasının 2016-cı ilin I rübü üzrə iş fəaliyyətinin yekununa dair hesabatın müzakirəsi” ilə əlaqədar Palata Aparatının rəhbəri Qəşəm Bayramova söz verildi. Q.Bayramov Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 8.7-ci “Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi” və 8.8-ci “Struktur bölmələrinin 2016-cı il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin verilməsi” bəndlərinin icrası ilə əlaqədar Palatanın struktur bölmələri tərəfindən 2016-cı ilin I rübü üzrə hesabatların vaxtında hazırlanıb təqdim olunduğunu və Palatanın iş planına əsasən hazırlanmış və təsdiq edilmiş plan-proqramlarda, konfransların, seminarların, simpoziumların keçirilməsinə dair qrafikdə nəzərdə tutulan bir sıra işlərin məsul icraçılar tərəfindən vaxtında yerinə yetirilmədiyini və başa çatdırılmadığını qeyd etdi.

Daha sonra Hesabat ilə bağlı qərara alındı:

1. Auditorlar Palatasının 2016-cı ilin I rübü üzrə iş fəaliyyətinin yekununa dair hesabat nəzərə alınsın;

2. İcrası 2016-cı ilin I rübü ərzində nəzərdə tutulmuş aşağıda sadalanan müvafiq işlərin vaxtında başa çatdırılmamasına görə həmin işlərə məsul olan icraçılara xəbərdarlıq elan edilsin:

- Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 2.2.2-ci “Beynəlxalq Audit Standartlarına 2014-cü ildə edilmiş əlavə və dəyişikliklərin İngilis dilindən Azərbaycan dilinə tərcüməsi, redaktəsi və tətbiqi” (İcraçılar: N.Talıbov, V.Rəhimov, İşçi qrupu, Beynəlxalq Standartlar üzrə Komitə);

- 3.2-ci “Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinə İctimai nəzarətə dair” Əsasnamənin tətbiqi üzrə tədbirlərin görülməsi” (İcraçılar: M.Abbasov, F.Məmmədov, Keyfiyyətə nəzarət Komitəsi, İnformasiya və mətbuat üzrə Komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə, Milli auditə dəstək üzrə Komitə);

- 3.5-ci “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiqinə dair Metodiki tövsiyələrin hazırlanması” (İcraçılar: M.Abbasov, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə). M.Abbasovun 2016-cı il 30 mart tarixli təhriri məruzəsi ilə həmin bəndin icrası cari ilin II rübünə keçirilmişdir;

- Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 6.3-cü "Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, "dəyirmi masa"ların və seminarların təşkili" bəndində nəzərdə tutulan tədbirlərin Qrafikinin 5-ci "Risklərin idarə olunması və müəssisələrin biznes planlarının əsaslandırılması zamanı risk-orientasiya (Risk yönümlü) yanaşması mövzusunda seminar" (İcraçılar: Auditorlar Palatası, Azərbaycan Risk Professionalları Assosiasiyası);

- Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 1.19-cu "Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi" bəndinə əsasən tərtib olunmuş Plan-Proqramın 5-ci bəndi: "Vergilər Nazirliyinə vergi ödəyiciləri tərəfindən elektron qaydada hesabatların təqdim olunması prosesində rəyin mütləq şəkildə əks olunmasının proqram təminatının həll edilməsi ilə bağlı tədbirlərin görülməsi" (İcraçılar: N.Talıbov, M.Abbasov, Z.Hüseynov);

- Auditorlar Palatası Şurasının 2015-ci il 25 dekabr tarixli 272/2 sayılı "«Auditor təşkilatlarının firmadaxili standartlarının hazırlanmasına dair metodik göstəriş»in hazırlanması barədə" qərarının 3-cü "Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) və sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, bu metodik göstərişin tətbiqinə dair auditor təşkilatlarının nümayəndələri üçün 2016-cı ilin I rübündə müvafiq seminarın keçirilməsini təmin etsinlər."

3. Analitik informasiya və təhlil şöbəsinin müdiri R.Cəfərliyə Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 1.19-cu "Məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi" bəndinə əsasən tərtib olunmuş Plan-Proqramın 1-ci bəndi: Audit sahəsində analitik informasiya sisteminin (AİS "Audit") yaradılması: a) "Məcburi auditor xidməti istifadəçiləri haqqında məlumat bazasının yaradılması"; c) "Auditor xidməti göstərən şirkətlərlə və sərbəst auditorlarla auditor xidməti istifadəçiləri arasında bağlanmış müqavilələrin və onların yerinə yetirilməsinin nəticələrinin online qeydiyyatının təşkili" bəndlərində nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirmədiyi üçün töhmət elan edilsin;

4. Sədrin müşaviri F.Qarayevə tapşırılsın ki, 2016-cı ilin I rübü ərzində nəzərdə tutulmasına baxmayaraq icrası başa çatdırılmayan Auditorlar Palatasının 2016-cı il üzrə İş Planının 2.2.1-ci "IFAC-ın Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tərcüməsi, redaktəsi və tətbiqi" bəndinin icrası ilə əlaqədar sədrin müvafiq sərəncamı ilə işçi qrupu yaradılsın və məsələ 2 (iki) həftə ərzində öz həllini tapsın;

5. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov və Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimova tapşırılsın ki, Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 2.2.3-cü "Kiçik və orta müəssisələrdə BAS-ın tətbiqinə dair təlimatın tərcüməsi" bəndinin icrası ilə əlaqədar təkliflərini 2 (iki) həftə ərzində hazırlayıb təqdim etsinlər;

6. Auditorlar Palatası Aparatının r hb ri Q.Bayramova v  Palata s drinin elmi-metodik m s l l r  zr  m şaviri N.Talıbova tapşırılısın ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 04 aprel tarixli m ktubu v  m cburi audit probleml rinin h lli il   laq dar T dbirl r Planının hazırlanıb t qdim olunmasını t min etsinl r;

7. Palata s drinin elmi-metodik m s l l r  zr  m şaviri N.Talıbova, Auditin h quqi t minatı v  standartlaşdırma idar sinin r isi M.Abbasova, Kadr hazırlığı, akkreditasiya v  beyn lxalq  laq l r idar sinin r isi S.G lm mm dova, Maliyy  v  t s rr fat idar sinin r isi V.R himova tapşırılısın ki, 2016-cı ilin may ayının 2-ci yarısında Azərbaycanda auditin inkişafı v  t bliği il   laq dar İTV-d  “d yirmi masa”nın t şkilini t min etsinl r;

8. Palata s drinin m şaviri F.Qarayev  v  İT  zr  m t x ssis İ.B.Zeynallıya tapşırılısın ki, bu protokolun m tninin Palatanın internet s hifəsində yerl şdirilməsi t min etsinl r.

İclasın sonunda Auditorlar Palatasının s dri c nab Vahid Novruzov iclas iştirakçılarna  z t ş kk r n  bildirdi.

İclasın s dri

Vahid Novruzov

İclasın katibi

Z rif  Ş hriyarlı